



RƏQƏMSAL QƏBULEDİCİLƏRDƏ AVTOAXTARIŞ SİSTEMİNİN SAZLANMASI ÜZRƏ TƏLİMAT

Nəzərinizə çatdırmaq istəyirik ki, 01 sentyabr 2015-ci il tarixindən CONNECT TV abunəçiləri iki paketdə - “Standart” və əlavə olaraq təqdim olunacaq “Premium HD” paketdə tam yüksək keyfiyyətli HD kanallar təqdim edir. Belə ki, əvvəlki kanal paketlərində olan bir çox HD kanallar artıq “Standart” paketə daxil edilib və HD kanalların ümumi sayı daha da artırılıb. Təqdim olunan “Premium HD” paketdə isə bütün kanallar HD keyfiyyətinə malikdir. Standart paketdə abunəçilərə 100 kanal, “Premium HD” paketdə isə əlavə tam HD formatında 15 kanal təqdim olunur.

Qeyd edək ki, yeni kanallar paketinə baxmaq üçün abunəçilər öz HD qəbuledicilərini yenidən tənzimləməlidirlər.

Bunun üçün abunəçilər qəbuledici avadanlıqda 12120 MHz tezliyini şəbəkə üzərindən axtarış etməlidirlər.

Nəzərinizə çatdıraq ki, CONNECT TV abunəçilər üçün 2 forma tünərlər mövcuddur :

1-Cİ FORMA- QIRMIZI RƏNGLİ MENYU **2-Cİ FORMA- GÖY RƏNGLİ MENYU**

1-Cİ FORMA TÜNƏRLƏRİN KANAL SİYAHISI AŞAĞIDAKI ŞƏKİLDƏ BƏRPA OLUNUR :


MENU->СИСТЕМ->ВОССТАНОВИТЬ ЗАВОДСКИЕ НАСТРОЙКИ->ПАРОЛЬ->000000

MENU->ПОИСК ПРОГРАММ->РУЧНОЙ ПОИСК->12120MHz-СЕТЕВОЙ ПОИСК (ВКЛ)-QIRMIZI DÜYMƏ

Ardıcılıq şəkillərdə göstərilən kimi həyata keçirilir.


Addım 1:

Program menyusunun daxilində “Sistema” (Система) bölməsini seçir.




Addım 2:

Sistema bölməsində “Zavod işləmələrini bərpa etmək” hissəni seçir




Addım 3:

Açılan pəncərə 6 rəqəmli parolu (000000) yığır



Addım 4:

Abunəçi “Program” (Программа) hissəni seçir




Addım 5:

Əl ilə axtarış bölməsində “OK” əmrini verir




Addım 6:

Açılan pəncərədə “Tezlik siyahısında 12120, Şəbəkə axtarışı (Сетевой поиск) hissəsində isə «Вкл» əmrini verir



Аddım 7:

Каналларın аxtarışı һəyata keçirilir.



2-СІ FORMA TÜNERLƏRİN KANAL SİYAHISI AŞAĞIDAKI ŞƏKİLDƏ BƏRPA OLUNUR :

MENU-> НАСТРОЙКА->СИСТЕМ->СБРОС->ПАРОЛЬ ->371200

MENU->УСТАНОВКА-СПИСОК ЧАСТОТ->12120 MHz V 31250->NIT(ДА)-ПОИСК


Аrdıcılıq şəkillərdə göstərilən kimi һəyata keçirilir.

Аddım 1:


“İşləmələr” (Настройка) Menyusunda “Sistema” bölməsini seçir.




Addım 2:
Bölmədə “Sbros” hissəni seçir



Addım 3:
Açılan pəncərə 6 rəqəmli parolu (371200) yığır




Addım 4:
Zavod işləmələrini bərpa etmək hissəsində “OK” düyməsini sıxır



Аddим 5:

Менюда «Установка» bölməsində «Тезлик siyahısını» seçir




Аddим 6:

Тезлик siyahısında 12120 MHz tezliyini seçir



Аddим 7:

Sağ tərəfdə bölmədə pəncərədə NIT hissədə «ДА» bölməsini seçir




Addım 8:

Kanalların axtarışı üçün “ПОИСК” bölməsinə daxil olunur



Addım 9:

Açılan pəncərədə Təsdiq üçün “Yadda saxlanılsın” bölməsi seçilir



Abunəçilər rəqəmsal qəbuledicilərdə kanalların siyahısının yenidən yığılması ilə bağlı yaranan hər hansı suallarını 159 Məlumat Mərkəzinə ünvanlaya bilərlər.